

Mədəniyyətimizin dünyada təbliğinə diaspor təşkilatlarımız daha ciddi yanaşmalıdırlar

Mədəniyyət naziri Əbülfəs

Qarayev bir sıra ölkələrdəki Azərbaycan icmalarının təmsilçiləri ilə görüşündə bu məsələyə xüsusi diqqət yetirib.



Görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların ölkəmizin ümumi maraqlarının müdafiəsinə cəlb edilməsi məqsədilə həyata keçirilən “Liderliyin İnkişafı Proqramı” layihəsi çərçivəsində gerçəkləşib.

Proqram çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmaları

nümayəndələrinin ölkəmizə səfəri təşkil olunub.

“Liderliyin İnkişafı Proqramı” layihəsini yüksək qiymətləndirdiyini bildirən nazir bu istiqamətdə aparılan işlərə Mədəniyyət Nazirliyi tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, informasiya texnologiyaları vasitəsilə Azərbaycan mədəniyyəti haqqında məlumatların daha geniş auditoriyaya çatdırılması istiqamətində diasporlarla birgə iş aparılmalıdır.

Ölkəmizdə yeni inkişaf mərhələsində olan yaradıcı mədəniyyət sənayesi sahəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstanın böyük potensialının olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın əhəmiyyətini də diqqətə çatdırıb.

Görüşdə təklif olunan layihələr üzrə fikir mübadiləsi aparılıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qzeti”